

XƏLİL RZA ULUTÜRK



**“ÖMÜR KİTABI”NI
YAZAN ŞAIRƏ**



B A K I



1998



HƏMİNİ UÇADA GÖRƏN SƏNƏTKAR



Heç bir kitab, heç bir əlyazması məni bu qədər həyəcanlandırmayıb.

Bu kitabın təşəbbüskarı böyük istiqal şairimiz Xəlil Rza Ulu-türkün hörmətli həyat və məslək yoldaşı, bacımız Firəngiz xanım olub. O, bir dəfə söhbət zamanı dedi: "Xəlil səni çox isteyirdi, haqqında çox yazib: şer, poema, məqalələr... gündəliklərində ən çox adı çəkilən adamlardan biri sənsən. Toplasan, ele bir kitab ola". Sonra da əziziyətə qatlaşış bu yazıları bir yerə yığıdi. Və mən bu kitabın əlyazmasını oxuyandan sonra bir müddət özüme gələ bilmədim. Xəlil bəy ölümündən sonra da məni heyrətləndirmişdi, sarsılmışdı. Təkcə ona görə yox ki, mənim haqqımda, özündən cavan olan qələm dostu haqqında bu qədər yazı yazib. Yox, bu təəccübüllü deyil. Xəlil bəy bunu bacarırdı. Allah ona o qədər böyük bir ürək vermişdi ki, hamını olduğundan uca görürdü. Ədəbiyyat onun taleyiyydi, o yalnız sözlə, sənətlə nəfəs alırdı, buna görə də ədəbiyyat aləmindəki hər təzə şer, təzə kitab, təzə fikir onu sevindirir, köksünü qabardırı. Mənə səmimi münasibətini, dostluq isteyini də bilirdim, bu yazıların çoxundan xəbərim vardı...

Məni sarsıdan Xəlil bəyin təhlilləri oldu. Xəlil bəyin mənim içimi bu qədər aydın gördüğünü, şerlərimin ruhunu bu qədər də-qiq hiss elədiyinə heyrətləndim və onun simasında ən yaxın fikir və əqidə dostumu itirdiyimi bir daha dərk elədim. Son illərin burulğanlarında Xəlil bəyle doyunca görüşüb dərdləşə bilmədiyimə yandım... Və bir də məni yandıran bu oldu ki, onun belə ürək səxavətinin qarşısında mən demək olar ki, heç ne eləməmişəm. Mən Xəlil bəyin enerjisini, gücünü tükenməz sanırdım, ölümün belə qəfildən gələcəyi ağlaşıgmazdı. Həmişə elə bilirdim ki, Xəlil bəy haqqında görüşlərdə, məclislərdə, məruzələrdə sevə-sevə de-diym sözləri nə vaxtsa iri bir yazıya çevirmek imkanım olacaq...

Təəssüf, Xəlil Rza Ulutürkün böyük istedadından, yaşarkən

klassikə çevrilməsindən yazmaq istədiyim halda, onun haqqında mərsiyə yazası oldum.

Bu kitab doğrudan da bizim qardaşlığımızı, birliyimizi göstərən, amma daha çox da Xəlil bəyin böyüklüyünü açan bir kitabdır.

Sübhəsiz, burda Xəlil bəyin gündəlikləri tam əhatə olunmayıb. Gündəliklərində bizim ilk tanışlığımız, ilk birgə görüşlərimiz haqqında qeydlər də olmalıdır; hətta onun yanında oxuduğum ilk şerləri də alıb gündəliyinə yapışdırmışdı. Rəhmətlik Əkrəm Cəfərlə Siyəzənə getməyimiz, mədəniyyət sarayında böyük şer axşamı, başqa çoxlu digər görüşlərimiz də Xəlil Rzanın "gündəlik" adlı xəzinəsində olmalıdır. Bunu ona görə deyirəm ki, bizim tanışlığımız o uzaq illərdən, mənim tələbəlik və dərnəklər də ilk şerlərimi oxuduğum illərdən başlanmışdı.

Mən onu daha öncədən, orta məktəbdən tanıydım. "Azərbaycan gəncləri" qəzətində Söhrab Tahirə həsr etdiyi "Tikanlı məftillərlə sarılmış yaralar" poemasını oxuyandan sonra yaradıcılığına, vətəndaş yanğısına, bütövlük həsrətinə vurulmuşdum, Xəlil Rza adı doğmalaşmışdı mənimçün. Buna görə də, Bakıya gələn kimi o vaxt şəhər kitabxanalarında keçirilən görüşlərin birində onunla tanış olmuşdum və az sonra bu tanışlıq əsl dostluğa çevrilmişdi.

İkinci kursda oxuyurdum, bir gün Xəlil bəy tələbə və dərnək yoldaşım, indi Əli Bayramlıda yaşayan şair dostum Tofiq Hüseynlə məni evinə dəvət etdi. Darısqal evdə xeyli adam var idi. Mərhum professor Əkrəm Cəfərlə də ilk dəfə orda tanış olduq. Sən demə Siyəzən camaati Xəlil Rzani görüşə çağırıbmış, o, bizi də özü ilə aparmaq isteyirmiş.

Bir balaca avtobus göndərməsdilər. İndi o görüşün coşgunluğunu, həyəcanlarını yazmaqdə çətinlik çəkirəm. Çox şey unudulub. Mən Xəlil bəy kimi gündəlik yazmirdim. Amma Xəlil Rza poeziyasının qeyri-adi təsir gücünə o axşam hamımız heyran qalmışdım. Və bir də Xəlil Rzanın böyük ürəyi... O bizi - helə ilk şe'rlerini yazan iki tələbəni salondə toplaşanlara necə təqdim etdi... Əsl şairlər kimi. Utana-utana şer də oxuduq. Bir sözlə, həmin gün uçmağa qanadımız yox idi... Sonra da Əkrəm Cəfərin başçılı-

gi ilə büyük bir ziyafət oldu. Əkrəm Cəfər möcüzəsi, xəzinəsi də bizim üzümüzə ilk dəfə onda açıldı.

Xəlil bəylə otuz illik dostluğumuz belə başlanmışdı. Dördüncü kursdan “Ədəbiyyat və incəsənət” qəzetində işə başladım, Yaziçılar birliyinin o vaxt qaynar mühitinə düşdüm. Xəlil bəy bu mühitin hərəkətverici, başı qalmaqallı fiqurlarından biri idi. Az sonra Akademiyada Ədəbiyyat institutunun aspiranturasına daxil oldum. Xəlil Rza da Pedaqoji institutdan qovulandan sonra ömrünü bura bağlamışdı. Sonra “Yaziçi” nəşriyyatında işlədim. Xeyli orijinal və tərcümə kitabı mənim əlimdən keçdi. Nəhayət, dərnəklərdə, milli hərəkatda, meydانlarda həmişə bir idik...

Xəlil Rzanın iste'dadı kimi ürəyi də böyükdü, o, rəsmiyət ölçülərinə, qəliblərə, ölçüyə-biçiyyə siğan adam deyildi. Hərdən öz-özümə fikirləşirəm ki, yəqin Xəlil bəyin Pedaqoji institutdan qovulmasında biz dostlarının da “günahı” olmuşdu.

Bir dəfə kənddən gəlmış bir qiyabiçi tanışın növbəti imtahanından qorxduğunu, onu tapşırmağımı xahiş elədi. Cavan olsam da, ziyalılar, müəllimlər, xüsusən humanitar sahənin mütəxəssisləri hamısı məni tanıydı. Əlacım qalmadı, instituta getdim. Dəhlizlə keçəndə qulağıma Xəlilin səsi gəldi. Qapısı açıq olan auditoriyaların birində Xəlil bəy özünəməxsus hərəret və coşgunluqla mühabizə oxuyurdu. Qapıdan keçəndə məni gördü və qolumdan tutub zorla içəri dardı. Azərbaycanın bütün bölgələrindən gəlmış qiyabiçi tələbələrə məni necə təqdim etdi, təkrarlaya bilmərəm. Xəlilin tərifinin endazəsizliyi bəlliidir. Utandığımdan tər tökürdüm, həm də bilirdim ki, dərsi pozuram, pedaqoji qaydalara siğmayan bir olayın baiskariyam. Amma Xəlil bəy belə çərçivələrə siğsaydı, Ulutürk olmazdı ki... Dərs çevrildi mənim görüşümə. Xəlil bəy nəinki özü danışdı, məni də danışdırdı...

Xəlil bəyin çox görüşlərində olmuş, onun haqqında ürek söz-lərimi çox salonlarda demişəm. Evdə, yolda, dənizdə, uzaq səfərlərdə onunla çox unudulmaz saatlar, günler keçirmişik. Xəlilin böyük səmimiyyəti sayesində mən bütün Xəlilbəylər ailəsi - onun uşaqları, qardaşları, bacıları, qohumları ilə tanış olmuşdum.

Xəlil Rzani başa düşməyənlər çox idi. Onun cəsarətli vətən-

daşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-mindi. O, kürsüyə qalxanda canlarına vic-vicə düşürdü, durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu və onun ilahi hökmü ilə danışdığını dərk edə bilmirdilər.

Bəzi şairlər Xəlillə bir məclisdə olmaqdan çekinir, onun inqilab hayqirtısını eşitməkdən ehtiyatlanır, onun böyük poeziyasının yanında cılız misralarını səsləndirməkdən ehtiyat edirdilər. Belə görüşlərdə böyük şair qardaşımla yanaşı olmaqdan zövq duxur və bununla da fəxr edirdim.

Tale elə gətirmişdi ki, mən cavanlıqdan ədəbi mühitin gur axarına düşmüş və bəzi məsələlərə təsir göstərmək imkanı qazanmışdım. Məsələn, “Ədəbiyyat və incəsənət” qəzetində tənqid və ədəbiyyatşunaslıq şöbəsinin müdürü olarkən burda Xəlil bəy üçün yaşıł işiq yandırılmışdı və onu bəzi hücumlardan qoruyurdum.

“Yaziçi” nəşriyyatının baş redaktoru olduğum vaxt Xəlil bəylə əməkdaşlığımızın səmərəli nəticələri ilə indi də fəxr edirəm. Nizami Gəncəvinin yubileyi ərefəsində “Xəmsə”nin yeni tərcüməsi üçün müsabiqə elan edilmişdi. Amma Nizaminin Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Abdulla Şaiq kimi nəhəng tərcüməçilərinin yanında bu işə girişmək gülməli görünən və səmərəsiz bir zəhmət idi. Kim Səməd Vurğunun tərcüməsini qoyub ayrı bir tərcüməyə üstünlük verəcək və onu nəşr edəcəki?

Xəlil bəy sırrını açdı: müqaviləsiz-filansız Nizaminin tərcüməsinə girişmişdi. Həm de orijinaldan. İlahi, bu nə boyda cəsarət və nə boyda zəhmətdi? Bilmirə m, o, vaxtı hardan tapirdi, gecə-gündüz işləmeye özünü necə kökləyə bilməşdi?! Tərcüməyle məşğul olanlar bunun nə demək olduğunu təsəvvürə gətire bilər. Xəlil Rza bütövlükde “Xəmsə”ni dilimizə çevirdi. Həm də son dərəcə böyük bir uğurla!..

Sonra başladı nəşriyyat qapılarını döyməyə. Kim bu işə cəsarət edəcəki? Münsiflər o boyda adların yanında Xəlil Rza tərcümələrinin əsl qiymətini verə bilərdimi? Amma mənim də öz səlahiyyətim vardi və Xəlil bəyə öz variantımı təklif etdim:

“Dünya ədəbiyyatı kitabxanası“ mənim öz ixtiyarımdadır. Sənin tərcümələrini o seriyadan buraxaq. Beləliklə, Nizaminin “Lirika“sı və “Sirlər xəzinəsi“ Xəlil Rzanın tərcümələrində həmin silsilədən çap olunan bircildiliyə daxil edildi. Bu o vaxt idi ki, Nizami lirikasının bəzi şöhrətli tərcüməçiləri, eləcə də “Sirlər xəzinəsi“nin mütərcimi (Süleyman Rüstəm) hələ sağ idilər. Lakin Xəlil Rza tərcüməsinin yüksək keyfiyyəti bütün etirazlara cavab verirdi. Həmin bircildiliyə Xəlil Rza “Bədii sözün tanrisi“ adlı ön söz yazmış, lügət tərtib etmişdi.

Başqa bir hadisəni də xatırlayıram. “Yazıcı“ nəşriyyatında məndən əvvəl baş redaktor olmuş rəhmətlik dostumuz Əliağa Kürçaylı Xəlil Rzani çox istəsə də, bəzən onun şerlərinin açıq publisistikaya, ritorikaya meyl etməsinə əsəbiləşirdi. Hətta buna görə bir kitabını saxlatdırmışdı. Mübahisəni kəsmek üçün ondan xahiş etdim ki, şer üzrə müavin olduğuma göra kitabı mənə tapşır, məsuliyyəti mənim boynuma. Əliağa müəllim razılaşdı. Beləliklə, Xəlil Rzanın “Taparam səni“ kitabı nəşr olundu. Bu, onun ən cəsarətli, ən parlaq şerlerinin toplandığı kitab idi.

Bu hadisəleri çatdırmaqla Xəlil Rza sənətinə bağlılığını və bu sənətin layiqli nəşri və yayılmasındaki xidmətimi şışirtmək istəmirəm. Sadəcə olaraq bütün bu işlər və ardıcıl görüşlərimiz, şifahi deyilən söz yazıya imkan verməyib.

Sonra Azərbaycanın müstəqilliyi uğrunda mübarizələr, meydən hərəkatı başlandı. Bu hərəkat Xəlil Rzanın qəhrəmanlıq ruhunu bir daha, əməldə üzə çıxarmaqla yanaşı, bizi daha da yaxınlaşdırıldı. Biz sözümüzü yanaşı deyirdik, bir-birimizə mənəvi da-yaq idik...

Xəlil Rzanın yaradıcılıq diapozonunun genişliyi qarşısında heyrətlənməmək mümkün deyil. Cildlərlə şer, poema, yüzlərlə cild gündəlik, dünya şerinin korifeylərindən saysız-hesabsız tərcümələr, “Turan çələngi“ - yəni türk dünyası poeziyasından örnəklərin dilimizə çevrilmesi. Rus, fars, özbək, tatar dillərindən birbaşa çevirirdi: Maqsud Şeyxzadə yaradıcılığını tədqiq edib elmlər doktoru elmi dərəcəsi almışdı. Xəlil Rzanın yazmaq həvəsi və enerjisi tükenməz, ilhamı sahilsiz idi.

Bütün bu işlərin arasında vaxt tapıb öz gənc dostuna və silahdaşına bu qədər yazı həsr etməsi - Xəlil Rza möcüzəsinin göstəricilərindən biridir. Bütün bunlara görə, heç olmazsa, bir min-nətdarlığımı bildirə bilmədim Xəlilə. Elə bilirdim ki, hər şey təbiidir, qardaşlıq vəzifəmizdir.

Bizim münasibətlərimiz əsl dədə-baba ənənələrinə uyğun, minnətsiz, təmənnəsiz, böyük dost sevgisinə söykənirdi.

Bu gün addımباşı Xəlil Rzanın yerini görürəm... Hiss edirəm ki, Xəlil Rza sağ olsayıdı, dünyanın işığı indikindən artıq olardı... Çünkü Ulutürk adı adam deyildi, günəşin bir parçasıydı və bu kitabında işığı mənə də düşüb...

Mürşüdüm qaladır Gəncəbasarda,
Sabir tilsim qırar çətində, darda.
İsmixan, Haqverdi bir az kənarda
Mərdlik qəsri tikən memar dostlarım.

(“Dostlarım“ şerindən)

Mikayıl Mirzəni basıb bağrıma
Zeynalla, Sabirlə, yarəbb, görüşsəm...
Bağçalar, gülşənlər hələ bir yana,
Adicə havayla, suyla öpüşsəm...

(“Möcüzə sorağında“ şerindən)

Səngərlərde tapişan, gözüayıq, üzüağ,
Ruhu - qala, ciyni - dağ, əzəmətli dostlarım.
Addımı yer titrədən
Göy vüsətli dostlarım.

Biri təmkinli, cəsur - Sabir Rüstəmxanlı tək,
Biri Mikayıl Yusif - misra içində şimşək!

Sabir Rüstəmxanlı